

Pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun bu yaxınlarda nəşr olunmuş "Azərbaycan pedaqogikaşunaslığı" dərsliyi monumentallığı, yeniliyi və elmi dəyəri ilə elmi-pedaqoji ictimaiyyətdə böyük maraq doğurdu. Bu, təsadüfi deyildi. Əgər bunun bir səbəbi kitabın sambalından, pedaqogika elmində yeni istiqamət açmasından irəli gəlirsə, digər səbəbi də Azərbaycanda 100 il əvvəl bir nəfər də alim-pedaqoq olmadığı halda, bu gün artıq pedaqogika elminin inkişafı və formallaşması mühitində pedaqogikaşunaslığın yaranmasıdır. 1906-cı ilin avqust ayında Bakıda müsəlman müəllimlərin 15 gün davam edən I qurultayı oldu. Qurultayda bir sıra tədris-təlim, tərbiyə, sosial-iqtisadi, tibbi-fizioloji, gəgiyeniş məsələlərlə yanaşı, sərf pedaqogika nəzəriyyəsinə aid elmi məruzənin dinlənilməsi də nəzərdə tutulmuşdu.

Milli ibtidai sinif programlarının və dərsliklərinin yaradılması, təlimin rus dilində deyil, Azərbaycan dilində aparılması, dərs cədvəli tərtibinin prinsipləri, təhsilin məzmununun milliləşdirilməsi, məktəblərin çoxaldılması, tədris və iş şəraitinin yaxşılaşdırılması, müəllimlərin əməkhaqqının artırılması, pedaqoji kadr hazırlığı, Rusiyadan işləmeyə göndərilən məməurların özbaşınalığına son qoyulması, yeni əlibaya keçilməsi və digər məsələlər müzakirə edildi, nümunə dərsləri keçildi, metodik göstərişlər hazırlanı, qərarlar çıxarıldı, amma pedaqogikadan elmi məruzə dinləmək mümkün olmadı, çünkü o zaman təcrübəli ustad müəllimlər olسا da, pedaqogika elminin milli nümayəndəsi yox idi. Qafqazdakı seminariya və ali məktəblərdə təhsil almış məzunlar müəllim olaraq güclü tədris metodikasına malik idilər, amma elmi-nəzəri, pedaqoji tədqiqatlarla məşğul deyildilər. Qafqazdan kənarda ali məktəbləri bitirmiş yüksəkxitəslə həkim, mühəndis və digər mütəxəssislər müəllimlərlə birlikdə maarifçilik hərəkatına qoşulsalar da onlar pedaqoq deyildilər. Təhsil-tədris işində böyük rus pedaqoq K.D.Uşinskinin ideyaları Azərbaycanda da geniş tətbiq olunurdu...

XX əsrin 20-30-cu illərindən başlayaraq pedaqogika elmi sahəsində axtarışlara başlanıldı. 1930-cu illərdən elmi dərəcə almış pedaqoqlar meydana çıxdı. Bu gün Azərbaycanda pedaqoji elmlər sistemi mövcudur. Bu sistemə daxil olan sahələr üzrə alım-mütəxəssisler vardır. Lakin pedaqoji elmlərin inkişafı tendensiyasını və mərhələdən-mərhələyə yenileşən məzmununu pedaqogikaşunaslıq baxımından ümumiləşdirmə təşəbbüsü olmamışdı. Bu təşəbbüs görkəmli pedaqogika tarixçisi, zəhmətkeş tədqiqatçı-alim Fərrux Rüstəmov tərəfindən dövrüyə çinxıldı, pedaqogika elmində yeni bir istiqamət - pedaqogikaşunaslıq sahəsi yaradıldı.

Bəlli olduğu kimi alimin elmi tədqiqi fəaliyyətinin əsas istiqaməti ni tarixi-pedaqoji fikrin inkişafı, Azərbaycanda pedaqogika elminin təşəkkülü və formallaşması problemləri təşkil edir. O, tədqiqata başlar-kən Azərbaycanda pedaqoji elmin inkişafının əhatə olunduğu kiçik bir dövrü - 1961-1981-ci illəri arasındaşmış və tədqiqat əsəri hazırlamışdır. Alim mövzu dairəsini genişləndirdi. Bir müddət sonra 1920-1991-ci illərdə Azərbaycanda pedaqogika elminin inkişaf yollarını tədqiqata cəlb edərək yeni əsərini meydana gətirdi. O, "Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri (1920-1991-ci illər)" monografiyası ilə pedaqogika elmində yeni bir elmi istiqamətin əsasını qoydu. Bu, pedaqogikaşunaslıq idi. Alim Azərbaycanda pedaqogikaşunaslığın inkişaf yolunu və məzmun mənzərəsini daha global görə bilmək, dünyadakı təcrübə ilə müqayisədə öznəməxsusluğunu aşkarlamak üçün xalqların pedaqogika tarixini (pedaqogikaşunaslığın inkişaf mənzərəsini) araşdıraraq, "Şərqdə pedaqogika tarixi" (2002), "Qərb pedaqogika tarixi" (2003), "Yeni dövrün pedaqogika tarixi" (2004), "Ən yeni dövrün pedaqogika tarixi" (2005) kitablarını (dərs vəsaitlərini) nəşr etdi. O, yazdıqlarını daha da təkmilləşdirərək, monumental "Pedaqogika tarixi" dərsliyini oxucuların ixtiyarına verdi. Bununla da dünyada mövcud pedaqoji tendensiyaları, baxışları, cərayanları, ideyaları, məktəbləri, təhsil, təlim, tərbiyə sahəsində fikirlər söylemiş müəfəkəkirlərin nəzəri və praktik fəaliyyətlərini sistemləşdirərək, pedaqogika elminin və təhsilin inkişaf mənzərə-

sini Azərbaycan oxucularına çatdırı.

Düşünürəm ki, böyük maraqla qarışılan və elmi ictimaiyyətin diqqətini çəkən "Pedaqogika tarixi" dərsliyinin belə mükəmməl yaranmasının əsasında müəllifin Azərbaycanda pedaqoji elmin təşəkkülü, inkişafı, formallaşmasına aid apardığı tədqiqatlar, bu araştırmaların yaratdığı milli və ümuməbəşəri ruh dayanır.

Fərrux Rüstəmov sadəcə elmin

nəşriyyatında nəfis şəkildə nəşr olunmuşdur.

Pedaqogika tədris fənni olmaqdən əlavə, böyük bir elm sahəsidir. Təbii ki, bu elm bilavasitə insanın təlimi, tərbiyəsi, inkişafı, həyat tərzi, baxışları, dünyagörüşü, idealları və sair insanı keyfiyyətlərlə əlaqədar olduğu üçün fəlsəfə, sosiologiya, psixologiya, fiziologiya, etnoqrafiya, ədəbiyyat, incəsənət və s. bir çox elm və sənət sahələri, adət-ənənələrlə six bağlıdır. Ona görə də pedaqogika yalnız pedaqogikaşunaslığla ümumiləşdirilə bilər. Təhsil (təhsilsünaslıq) onun bir sahəsi və ya elmi istiqaməti ola bilər, necə ki didaktika adı ilə elmdə əsrlərlə mövcuddur.

Elmi-pedaqoji ictimaiyyətə təqdim edilən "Azərbaycan pedaqogikaşunaslığı" kitabı dərslik kimi yolaçanlıq missiyasını da yerinə yetirir. Tarixdən belə bir fakt məlumatdır ki, dövrünün ən müqtədir alımları müxtəlif elm sahələri üzrə yazdıqları əsərləri yalnız elmi inkişaf etdirmək üçün deyil, həm də insanları maarif-

lari Qərbdən öyrənib, Qərbə humanizm, ədalət, dürüstlük kimi keyfiyyətlərini aşılamalıydı.

Düşünürəm ki, Fərrux Rüstəmov pedaqoji tədqiqatları həm elmi istiqamətlər üzrə, həm də tarixi varisliklə təqdim edərək, ümumiləşdirmələr aparmaqla düzgün mövqə tutmuş, bununla da pedaqogikaşunaslığın məzmununu ortaya qoymuşdur. Diğer tərəfdən, tədqiqatçı alımlar haqqında qısa tərcüməyi-hal xarakterli məlumatların verilməsi, əlavə olaraq dissertasiya mövzularının və elmi rəhbərələrin təqdimatı pedaqoji elmlərin indiyə qədər əhatə etdiyi problemləri və elmi fəaliyyətləri "görməyə" imkan verir.

Dərslikdə oxucunu razı salan keyfiyyətlərdən biri də XX əsrin 30-cu illərində repressiyaya uğradılmış müəlliflərin əsərlərinin xeyli qismindən ilk dəfə təhlil süzgəcindən keçirilməsidir. Xüsusilə pedaqogikaya aid əsərləri ilə diqqəti cəlb edən Boris Borisoviç Komarovski, Xəlil Fikrat, Abdulla bəy Əfəndizadə, Saleh Xəlilov, Mikayıl Rəhimli və digərlə-

Pedaqogika elmində yeni istiqamət

təşəkkülü ilə əlaqədar tarixi inkişaf faktlarının təsviri, şəhri, təhlili ilə kifayətlənmir. O, problemə elmşunaslıq nöqtəyi-nəzərində yanaşaraq onun metodoloji köklərini, qaynaqlarını, daxili qanuna uyğunluq əlaqələrini, sosial-iqtisadi, ictimai zəmini və digər cəhətləri meydana çıxarmış, bu əsasda pedaqoji elmin daşıdığı məzmun keyfiyyətlərini, həmin elmin yaradıcılarının nəzəri baxışları və əməli xidmətlərini məharətlə ümumiləşdirmiş, sisteme salmışdır. Dərsliyin hər fəsli, hər bölümü, hər səhifəsi elmiliyi, təzəliyi, dəyərliliyi, faktlara yanaşma tərzi ilə seçilir. Ona görə ki, Fərrux Rüstəmov, digər yaşılarında qeyd etdiyim kimi, Azərbaycanda pedaqogika elminin tarixini, inkişafını meydana qoymaqla, elm tarixçisi olaraq bu elmin "ruhunu" və "canını" ərsəyə gətirir, ona həyat verir və onu pedaqogikaşunaslıq adlandırır. "Tərrixüşünəş", "ədəbiyyatşünəş" və s. bu qəbilli terminlərin sırasında "pedaqogikaşunaslıq" in meydana gətirilməsi məhz Fərrux Rüstəmovda məxsus elmi fədakarlıq, yaradıcı xidmətdir. Azərbaycanda bəzi yazıldarda "təhsilşünəş" termininin işlənməsinə rast gəlinir. Təhsil sistemi, təhsil iştirakçıları, təhsilin məzmunu, təlim metodları və digər təlim prosesində vasitə, vəsaitlər haqqında nəzəri ideyalar və praktik nəticələr təhsilşünəşlərə aid edilir. Əslində, bu, heç təzə məsələ və ya yanaşma da deyil. Əsrlərdən bəri təhsil, xüsusilə, onun məzmunu ilə əlaqədar müxtəlif fikirlər söylenilmişdir. Çünkü təhsilin məqsədi və məzmunu, texnologiyalar elmin, texnikanın inkişafı ilə əlaqədar bütün zamanlarda modernləşdirmə tələb etmişdir və bu, reallaşdırılmışdır. Bu gün də belədir. Lakin bu gün əsrlər boyu filosofların, pedaqoqların, müətəkkirələrin ideyaları və əməli nəticələri ilə formallaşmış pedaqogika elmini və ya elmlər sistemini teftişə ehtiyac yoxdur. Pedaqogikanın tədqiqat obyekti təhsil sistemi və təlim prosesi ilə yanaşı, insanların tərbiyəsi, sosial və mənəvi inkişafı, ailə, məktəb, cəmiyyət münasibətləri, sinif-dənxaric və məktəbdən kənar işlər, xəstə, fiziki cəhətdən qüsurlu əşəklərlə iş və digər coxsaylı pedaqoq proseslərdir. Təhsil və təlim nəzəriyyəsi pedaqogikanın yalnız bir bölməsini təşkil edir, onu da dünyada elmi pedaqogikanın banisi hesab edilən Yan Amos Komenski didaktika adlandırmış və bütün baxışlarını "Böyük didaktika" əsərində vermişdir.

Yeri gəlmışkən, qeyd edək ki, Yan Amos Komenskinin "Böyük didaktika" əsəri Azərbaycan dilində professor Fərrux Rüstəmov tərəfindən 2012-ci ildə "Elm və təhsil" sənədli kitablarını (dərs vəsaitlərini) nəşr etdi. O, yazdıqlarını özlərinə aid edərək, pedaqogika elminin inkişaf mənzərə-

ləndirmək, onlara təbiətdə və cəmiyyətdə baş verən hadisələri, mövcud qanuna uyğunluqları öyrətmək, tərbiyələndirmək, şəxsiyyəti formallaşdırmaq üçün yazmışdır. Məşhur elm sahibləri Nəsirəddin Tusi, Eynəlquzzat Miyanəçi, Şihabəddin Sührəverdi, Marağalı Əvhədi, Xətib Təbrizi, Nəhayət, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov və digərləri əsərlərində insanları biliklərə yiyələndirmək məqsədi daşıqlarını qeyd etmişlər. Bu məqsədə də kamillik konsepsiyasına xidmət etmiş, insanların əqli, əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsi məqsədi daşımışdır. Onlar təhsilə insanı kamilləşdirən vasitə kimi baxmışlar, buna görə də ləyaqətə, şərəfə, vicdanlılığı, vətənpərvərliyi, ümuməbəşəriliyi, səxavətliliyi, humanizmə və digər yüksək insanı dəyərlərə hər kəsədə nail olmaq üçün çalışmışlar. Onlara görə, əger bir insanda təbəyəlilik, vəciblilik, vicedən əxlaqi yoxdursa və ya qüsurludursa, onun elmiliyi (bəzilərinin təbirincə desək, təhsilliliyi) yalnız ziyanlı işlərə yönələ bilər və bu, həqiqətən də belədir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tərbiyəlilik amili diqqətdə tutulmadığundan, ailə dövlətçiliyi məhv olmaq üzərədir. İnsanlar təhsilin yaratdığı texnologiyalarının dünyasının vəhdətdə çıxırlar və onları əsərlərdən əlavə edir. Təhsil eyforiyasında nailiyetlər qazanan bir səra Qərb ölkələrində tə